

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
  
dos. Zaur Məmmədov  
" " 2025-cü il

**Fənn sillabusu:**

**İxtisas:** 050701 – Aqronomluq

**Fakültə:** Aqrar və mühəndislik

**Kafedra:** Aqrar elmləri

**I. Fənn haqqında məlumat:**

**Fənnin adı:** S/f Suvarma əkinçiliyi (ADAU-nun Elmi Şurasının 05.06.2017-ci il tarixli 319 sayılı əmri ilə təsdiq edilmişdir).

**Kodu:** İPFS-B04

**Tədris ili:** III(2024-2025)

**Semestr:** VI(yaz)

**Tədris yükü:** cəmi – 50 saat. Auditoriya saatı 14. (10 saat mühazirə, 4 saat laboratoriya)

**Tədris forması:** Qiyabi

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 5

**Auditoriya №212**

**Saat:** 14:00

**II. Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi:** Ağayev Bahaddin Qasım oğlu

**Məsləhət günləri və saati:** IV gün saat 14<sup>05</sup>

**E-mail ünvanı:** lankaranbts@mail.ru

**Kafedranın ünvanı:** Füzuli 170 a

**III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

1. Qurani-Kərim
2. Aqronomun məlumat kitabı. Bakı 1989
3. Adıgözəlov F.S. Kənd təsərrüfatında sudan səmərəli istifadə edilməsi problemləri. Azərnəşr, Bakı 1987
4. Allahverdiyev E.R., İsmayılov T.İ. Azərbaycanın su ehtiyatları və onun mühafizəsi. Gəncə 2008.
5. Aslanov H.Q. Torpaqların meliorasiyası. Bakı. Elm-2004.
6. Aslanov H.Q. Qapalı suvarma şəbəkələri. Azərnəşr-1992.
7. Axundov F.H. Mineral gübrələrin çəltik bitkisinin məhsuldarlığına və keyfiyyətinə təsiri. Bakı 1971.
8. Bağırov Ş.N. Suvarma meliorasiyası. Bakı 1985.
9. Babayev A.H., Babayev V.A. Ekoloji kənd təsərrüfatınınəsasları. Bakı-2011.
10. Cəfərov M.İ., Quluyev R.M. Torpaq fondu və ondanistifadə. Bakı 1997.
11. S.Cavadov. Suvarılan torpaqların şorlaşması ilə mübarizə. Bakı 1984
12. Əzizov Q.Z., Quliyev Ə.Ə. Azərbaycanın şorlaşmış torpaqları, onların meliorasiyası və münbitliyinin artırılması. Bakı 1999.
13. Əzizov Q.Z., Həsənəliyev Ə.Ə. Azərbaycanda suvarmanın tarixi. Bakı 2001.
14. Ələkbərov K. Torpağın eroziyadan mühafizəsi. Bakı 1967.

15. Əliyev S.C. Alaq otları və onlara qarşı mübarizə tədbirləri. Kirovabad 1971.
16. Əliyev C.Ə., Ələkbərov Z.İ., Nəbiyev M.H. Azərbaycan SSR-in suvarma şəraitində soyanın yetişdirilməsi. Bakı 1982.
17. Güləhmədov X.O. Pambıqçılıq. Bakı 1976.
18. Hacıyev C.Ə., Hüseynov M.M. Əkinçilik. Bakı 2008.
19. Hacıyev C.Ə., Hüseynov M.M., Nəsimov İ.İ. Torpaqbəcərmə texnologiyası. Gəncə 2001.
20. Hüseynov R.Q. Azərbaycanın suvarılan torpaqlarının naqrokimyəvi xarakteristikası. Bakı 1976.
21. İbadzadə Y.Ə. Suvarma işləri. Azərnəşr, Bakı 1962.

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən başqa fənnlərinin tədrisi vacib deyil.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənnlərin tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Suvarma əkinçiliyi fənni ölkədə və dünyada əkinçiliyin inkişafında suvarma sisteminin əhəmiyyəti, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, torpaqlarda meliorativ vəziyyətin yaxşılaşdırılması, suvarma sisteminin müasir innovativ texnologiyalar əsasında qurmaqla intensiv əkinçiliyinin təşkili və inkişafını öyrətməkdən ibarətdir.

**VII. Davamiyyətə verilən tələblər** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik burcu qalır.

#### **VIII. Qiymətləndirmə:**

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal – tələbə keçirilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal – tələbə keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir;
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal – tələbə keçirilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal – tələbənin cavabı əsasən düzgündür;
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var;
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhflərə yol verir;
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal – tələbənin suala cavabı yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən aşağı olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunur.

**Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında):**

91 - 100 bal	əla	A
81 - 90 bal	çox yaxşı	B

71 - 80 bal	yaxşı	C
61 - 70 bal	kafi	D
51 - 60 bal	qənaətbəxş	E
51 – baldan aşağı	qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X. Mühazirə 10 saat, laboratoriya 4 saat. Cəmi 14 saat**

Nö	Keçirilən mühazirə, seminar vəməşğələ mövzularının məzmunu	Saat	Tarix
1	<b>Mövzu:</b> 1.Suvarma əkinçiliyi fənninin məqsədi və vəzifələri		
	<b>Plan:</b> <ol style="list-style-type: none"> <li>1. Suvarma əkinçiliyi fənni haqqında ümumi məlumat</li> <li>2. Suvarma əkinçiliyi elminin qarşısında duran əsas vəzifələr və problemlər.</li> <li>3. Suvarma əkinçiliyi fənninin digər elmlərlə əlaqəsi</li> <li>4. Suvarma əkinçiliyinin inkişaf yolları</li> <li>5. Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında alımların rol</li> </ol>	2	
2	<b>Mövzu:</b> 2.Bitki həyatında və torpaqda suyun əhəmiyyəti		
	<b>Plan:</b> <ol style="list-style-type: none"> <li>1. Bitkilərin həyat fəaliyyətində suyun əhəmiyyəti</li> <li>2. Suyunbitkinintoxumlarıüzrəhərəkəti, transpasiya, transprasiyanınbiolojiəhəmiyyəti.</li> <li>3. Suyunbitkiyədaxilolması</li> <li>4. Suvarmanınintorpağıvəbitkiyətəsiri</li> <li>5. Torpaqdanəmliyintoplanmavəitməsəbəbləri</li> <li>6. Nəmlikartlıq olan yerlərdə torpağın həddindən çox nəmlənməsi ilə mübarizə</li> <li>7. Buxar halında olan su.</li> <li>8. Hidroskopik su</li> <li>9. Pərdə suyu</li> <li>10.Kapilyar su</li> <li>11.Qrabitasiya suyu</li> </ol>	2	
3	<b>Mövzu 3:</b> Suvarmanın növləri və üsulları		
	<b>Plan:</b> <ol style="list-style-type: none"> <li>1. Suvarmanın kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri</li> <li>2. Suvarmanın növləri-torpağın nəmləndirilməsi, gübrelənməsi, istileşdirilməsi</li> <li>3. Suvarmanın əsas üsulları</li> <li>4. Yerüstü üsulla suvarma texnikası</li> <li>5. Zolaqlarla suvarma</li> <li>6. Şırımlarla suvarma üçün sahənin təşkili.</li> <li>7. Damcılara suvarmanın əhəmiyyəti</li> <li>8. Yağış yağıdırma ilə suvarma</li> <li>9. Yağış yağıdırma ilə suvarmanın müsbət və mənfi xüsusiyyətləri</li> <li>10.Dispers su damcıları (aerozol) suvarma üsulu</li> </ol>	2	
4	<b>Mövzu4:</b> Suvarma şəraitində alaq otlarına qarşı mübarizətədbirləri. Suvarma şəraitində alaq otları və onlara qarşı mübarizə		

	<p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Alaq bitkiləri haqqında məlumat</li> <li>2. Suvarılan torpaqlarda alaqların yayılması yolları</li> <li>3. Alaqların yayılmasında suvarma suyunun rolu</li> <li>4. Suvarılan torpaqların alaqlanma xüsusiyyəti</li> <li>5. Suvarma şəraitində alaq bitkiləri ilə mübarizə tədbirləri</li> <li>6. Alaq bitkilərinə qarşı aqrotexniki mübarizə</li> <li>7. Alaq bitkilərinə qarşı bioloji mübarizə</li> <li>8. Alaq bitkilərinə qarşı kimyəvi mübarizə</li> <li>9. Alaq bitkilərinə qarşı kompleks mübarizə tədbirləri</li> </ol>	2	
5	<p><b>Mövzu5:</b> Suvarma eroziyası, onun aradan qaldırılması yolları</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Suvarma (irriqasiya) eroziyası</li> <li>2. Irriqasiya eroziyasına qarşı mübarizə və müasir suvarma üsullarının rolü</li> <li>3. Torpağın suvarma eroziyasına qarşı becərilməsi üsulları</li> <li>4. Suvarma şəraitində torpağın külək eroziyاسından qorunması: tarla qoruyucu meşə zolaqları, torpağın fiziki xassələrinin yaxşılaşdırılması, çoxillik otların, payızlıq bitkilərinin, kövşən əkinlərinin qoruyucu xassələrindən istifadə olunması</li> <li>5. Su eroziyasına məruz qalan torpaqların becərilməsi</li> </ol> <p><b>Mənbə [11.12]</b></p>	2	
	<b>Cəmi:</b>	<b>10s.</b>	

	<b>Keçirilən laboratoriya məşğələsi mövzuları.</b>	Saat	Tarix
1	<b>Mövzu 1:</b> Suvarma əkinçiliyi fənninin məqsədi və vəzifələri	2	
2	<b>Mövzu 2:</b> Bitki həyatında və torpaqda suyun əhəmiyyəti	2	
	<b>Cəmi:</b>	<b>4</b>	

**XI. Fənn üzrə tələblər, tapşırıqlar:** "Suvarma əkinçiliyi" fənnini mənimseməklə, suvarma şəraitində yetişdirilən əkinçiliyinin əhəmiyyəti, suvarmanın bioloji və aqrotexniki əsaslarla bitkilərin həyat fəaliyyətində rolü, su mubadiləsində torpağın nəmlik dərəcəsini, suyun torpaqla əlaqə formalarını, torpağın su tutumu xassələrini, inkişaf fazalarında suvarmanın rolü, torpağın istilik və fiziki göstəricilərini, fizioloji əlamətlərinə təsir edən suvarma vaxtlarının müəyyən olunmasını, suvarmanın xarici həyat amillərinə təsirini və s. öyrənməkdən ibarətdir.

#### **XII. Fənn üzrə təlim nəticələri. (FTN)**

**FTN 1.** Respublikanın müxtəlif iqtisadi zonları üzrə dəmyə və suvarma əkinçiliyi yayılmış ərazilərin torpaq-iqlim şəraitinə bələd olmaq və torpağın münbitliyinin yaxşılaşdırılmasında istifadə edilən müasir aqrotexnologiyaların tətbiqi qaydalarına yiyələnmək.

**FTN 2.** Suvarmanın torpağa, bitkinin inkişafına və məhsuldarlığına təsirini öyrənmək.

#### **XIII. Kollekvium suallar**

1. Suvarma əkinçiliyi fənni haqqında ümumi məlumat
2. Suvarma əkinçiliyi elminin qarşısında duran əsas vəzifələr və problemlər.
3. Suvarma əkinçiliyi fənninin digər elmlərlə əlaqəsi
4. Suvarma əkinçiliyinin inkişaf yolları
5. Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında alımların rolü
6. Bitkilərin həyat fəaliyyətində suyun əhəmiyyəti
7. Suyun bitkinin toxumları üzrə hərəkəti, transpasiya, transprasiyanın bioloji əhəmiyyəti.


8. Suyun bitkiyə daxil olması
9. Suvarmanın torpağa və bitkiyə təsiri
10. Torpaqda nəmliyin toplanma və itmə səbəbləri

#### **XIV. "Suvarma əkinçiliyi" fənnindən imtahan sualları.**

1. Suvarma əkinçiliyi fənni haqqında ümumi məlumat
2. Suvarma əkinçiliyi elminin qarşısında duran əsas vəzifələr və problemlər.
3. Suvarma əkinçiliyi fənninin digər elmlərlə əlaqəsi
4. Suvarma əkinçiliyinin inkişaf yolları
5. Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında alimlərin rolu
6. Bitkilərin həyat fəaliyyətində suyun əhəmiyyəti
7. Suyunbitkinintoxumlarıüzrəhərəkəti, transpasiya, transprasiyanınbiolojiəhəmiyyəti.
8. Suyunbitkiyədaxilolması
9. Suvarmanıntorpağavəbitkiyətəsiri
10. Torpaqdanəmliyintoplanmavəitməsəbəbləri
11. Nəmlikartlıq olan yerlərdə torpağın həddindən çox nəmlənməsi ilə mübarizə
12. Buxar halında olan su.
13. Hidroskopik su
14. Pərdə suyu
15. Kapilyar su
16. Qrabitasiya suyu
17. Suvarmanın kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri
18. Suvarmanın növləri-torpağın nəmləndirilməsi, gübrələnməsi, istiləşdirilməsi
19. Suvarmanın əsas üsulları
20. Yerüstü üsulla suvarma texnikası
21. Zolaqlarla suvarma
22. Şırımlarla suvarma üçün sahənin təşkili.
23. Damcilarla suvarmanın əhəmiyyəti
24. Yağış yağıdırma ilə suvarma
25. Yağış yağıdırma ilə suvarmanın müsbət və mənfi xüsusiyyətləri
26. Dispers su damcıları (aerozol) suvarma üsulu
27. Alaq bitkiləri haqqında məlumat
28. Suvarılan torpaqlarda alaqların yayılması yolları
29. Alaqların yayılmasında suvarma suyunun rolu
30. Suvarılan torpaqların alaqlanma xüsusiyyəti
31. Suvarma şəraitində alaq bitkiləri ilə mübarizə tədbirləri
32. Alaq bitkilərinə qarşı aqrotexniki mübarizə
33. Alaq bitkilərinə qarşı bioloji mübarizə
34. Alaq bitkilərinə qarşı kimyəvi mübarizə
35. Alaq bitkilərinə qarşı kompleks mübarizə tədbirləri

"S/f Suvarma əkinçiliyi" bfənninin sillabusu **050701** – "Aqronomluq" ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Fənn sillabusu "Aqrar elmləri" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (27 Dekabr 2024-cü il, protokol № 04).

Fənn müəllimi:  m. B.Q. Ağayev

Kafedra müdürü:  M.S. İ.C. Kərimov .

